



[Revanistlrın toplaması msl toyda itirak deyil, toy tutmaa hazrlamaqdadr](#)

Gdavam edir.znildiyi kimi alnd: Ramiz Mehdiyevin nvsinin xeyir ii il bal qopmu qalmaqala dair yazanlar, dananlar ox oldu. Kampaniya

Arannews-Ancaq n pis variant bu deyil. Pis variant o olard ki, bu mövzuya tabu qoyulsun, yazmaq, danmaq mümkün olmasn v adamlar .susmaa, özlirini görmzliy vurmaa mcbur olsunlar

Blk d ötn il bu vaxtlar olsayd, el olard. ksr qzetr yazmaz, heç bir deputat danmazd. ndi is htta AzTV, TV kimi dövlt telekanallar bu .mövzuda danr, süjet göstrir

Düzür, Ramiz Mehdiyev hl d Thlüksizlik urasnn üzvüdür v AMEA prezidentidir, amma fakt odur ki, adam öz siyasi qüdrtini tam olmasa da, bir xeyli itirib. Keçnilkindn .frqli olaraq, artq onun iradsı hr yer ilmir

Bs bu mövzunun bel qalmaqala dönmsinin v ötnilki qüdrtli xsin adnn bu sayaq hallandrlmasnn, htta kütivi kild ?qnanmasna yal iq yandrlmasnn ikinci sbbi ndir

Yen açq danmaq lazmdrsa, sbb budur: mhur filmd deyilditi kimi, irvan elind üsyann görünür –o mnada ki, rti olaraq “islahatlar” adlandrlan dyikliklrđn naraz qalanlar var.**Azərbaycan**

tipli öklrd qayda budur: narazlar dinc durmurlar, orda-burda toplar, bir-birinin azn arayr, vvlc giley-güzar edir, sonra bir az ciddilir, nhayt, qvara .glir ki, bu i bel getmz, getmmlidir

Son 2 ild vzifdn götürüln “köhn qvardiya” üvzlrinin tam ksriyyti üzldiklri davrandan naraz v gileylidir. Bu, açq gözl görünür. ndi onlar vlvki vaxtlarda olduu kimi bir-birinin çuulluq edcyindn d übhlmlir. Çünki .artq tale ortadrlar

Onlara el glir ki, ömürlrinin skkizinci v doqquzuncu onilliyini xrdaladqlar bir vaxtda tutduqlar yüksk vzifdn knarladrlmalar onlara qar böyük haqsızlıqdır. Ax bu hakimiyti onlar qurub, qoruyublar.lbt, bura hr hans bir Avropa dövlti olsayd, o adamlar az 10-15 il öncdn vzifdn getmi, siyasi karyeralarn bitirmi olardlar v bir daha hakimiyt, böyük .vzify iddia göstrmzdilr

Ancaq bizim günd olan öklrin hamsnda siyast dair

düünc beldir: “Siyast ölünc var”.

Heç ks siyastdn knarlamaq istmir. lk növbd ona gör ki, onlar .siyast dedikd mütlq böyük vziflri, geni imkanlar nzrd tuturlar Yoxsa bu cür karyerist adamlar müxaliftd olman ninki 25-30 illik .möhtin, heç 1-2 illik ziyytin d qatlanmazlar

ndi d “toy qalmaqal” ona gör ajiotaj dourub ki, hr ks hr eyin frqınddır. Burada söhbt mövzusu heç d karantin qaydalarnn pozulmas deyil. Hr gün çox sayda qayda pozan adamlar olur v .onlarn içind hakimiyt adamlar da taplr

Bu bard danan deputatlar narazlarn toy adyla toplamalarndan, toparlanmalarndan, revan hissinn köklmlrindn, mesajlar verrk güc .göstrmlrindn narahatdrlar

il geriy dönüb hakimiytd tmsil olunanlarn syahsna baxsaq, bir 20 ¸ox mtlblr aydn olar. 2000-2003-cü ild dövltin ali vziflrini tutanlarn ¸oxu sadr, amma böyük ksriyyti artq vzifd deyil. Onlar ¸zlrini he¸ d t¸knmi saymlar, g¸n¸ bu .g¸n ¸arb vzif tklif etslr, mmnuniyytl qbul edrlr O adamlar ¸¸¸n ¸z ke¸mi komandalarnn gnc ¸zvrlinin vzify glmsiyl illrl onlara qar m¸bariz aparan m¸xalift¸ilrin hakimiyt glmsinin he¸ bir frqi yoxdur. Onlar ¸¸¸n k¸hn qvardiyan vzifdn knarladrn hr bir .q¸vv d¸mn statusundadr

Bel bir durumda islahat aparmaq, kadr dyiikliyi etmk v onun dalnda durmaq ¸ox ¸tindir, ancaq ¸knin inkiaf, salam relslr ¸zrind .brerar olmas ¸¸¸n irliy doru hrkrt etmk vacibdir

Musavat.com

Onlar g¸r¸r ki, ¸tnilkindn frqli olaraq bu xslrin dilind indi baqa adlar ¸kilir v onlar trafnda sx birlmk ¸¸¸n baqa persona axtarlar. V bu tbii olaraq ¸zlrini islahat¸lar .komandasndan hesab ednlri qcqlandr

Adi karantin qaydalarinn pozulmasna bu qdr arl reaksiya vernlrin say v reaksiyann iddti ba tutmayan ¸evrili chdindn sonra ba vernlri xatrladr.

.Normalda bu k¸tlvilikd ¸qnama xoru¸ olmamalyd Demk, durum ciddidir, ortada ciddi niyytlr var v ona qar preventiv tdbirlr g¸r¸lmsi zruridir.**Orta srlrd b¸y¸k vziflrdn (ba vzir, sdr-zm, ordu srkrdsi) g¸t¸r¸ln xslrin m¸tlq qaydada edam olunmasnn sirri d buradadr:** bu corafiyann adamlar vzifdn

g¸t¸r¸lmyi ta qdimlrdn bri arl qarlayr, hqart sayr, srf prinsip .duraraq revan g¸t¸rmk istyir

Ke¸mi d¸nmlrd onlarn ¸hdsindn cllad

k¸t¸y¸ il glirmilr. Ona g¸r d qdim padahlar, sultanlar qddarlqda qnamaq ¸ox da doru deyil. Yumaq trpns, onun

.(¸z¸n¸ mhv edckdiilr (bel presedentlr d ¸ox olub Ancaq m¸asir d¸vrd revanistlr ¸¸¸n bir cza diplomatik s¸rg¸n g¸ndrmkdirs, daha ar cza cmiyytdn tcrid .etmk, t¸rmy salmaqdr. Birinci cza da artq effektini itirmkddir

kinci czan alan, uzun illr t¸rm qalan, ¸xandan sonra is sakitln, ambisiyalarndan geri duran adamlar ¸ox olub. G¸r¸n¸r, .onlarn sras bir qdr d genilnck